

5 sentyabr Əhməd Bakıxanovun doğum günüdür.

Azərbaycanın tanınmış müsiqi ifaçıları yalnız ölkəmizdə deyil, onun sərhədlərindən kənarda da böyük şöhrət qazanmışlar. Bu istedadlı sənətkarlar milli musiqi mədəniyyətinin formallaşmasında və inkişafında əvəzsiz rol oynamışlar. Belə görkəmlı ifaçılardan Əhməd Bakıxanov milli musiqimizin parlayan simalarından biri kimi tarixə iz salmışdır. O, yalnız gözəl sənətkar deyil, həm də dərin müğam bilicisi, musiqi dünyasına yeni tarzənlər bəxş edən böyük pedaqoq, xalq çalğı alətləri ansamblının yaradıcısı və bəstəkar kimi milli mədəniyyətimizə töhfələr vermişdi.

Əhməd Bakıxanovun yaradılılığı genişliyi və çoxşaxəliliyi ilə



"Ömrün sarı simi"

diqqət çəkir. Onun sənət yoluna bir neçə aspektdən yanaşmaq mümkündür. O, müğam ifaçısı, müğam müəllimi, çoxtərkibli xalq çalğı alətləri ansamblının bədii rəhbəri və müğam bilicisi olub və gələcək nəsillərə dəyərli bir miras qoymuşdur. Çoxşaxəli fəaliyyəti sayəsində Əhməd Bakıxanov Azərbaycan musiqi tarixində özünəməxsus yer tutmuş və gələcək nəsillər üçün əsl ilham menbəyinə çevrilmişdir.

1892-ci ildə Bakıda dünyaya göz açan tarzən ilk musiqi təhsili ni İranda almışdır. O, hələ 16 yaşında olanda məşhur xanəndə Əbdülhəsən xandan musiqinin dərin sırlarını öyrənməyə başlamış, qabiliyyəti elə ilk gündən özünü bürüze vermişdir. Musiqi sənətinin incəliklərinə qısa müddətdə bələd olan və ustad tarzənlərin yanında tar ifaçılığı, müğam sənətinin sırlarına yiyələnən Əhməd Bakıxanov bütün ailəsi ilə Bakıya qayıtdıqdan sonra doğma şəhərində təhsilini davam etdirmişdir. O, dövrünün tanınmış tarzənlərinin yanında onların ifaçılıq ustalığına böyük diqqət yetirmiş və daim öyrənməyə can atmışdır. 1920-ci ildən etibarən Bakıda təşkil olunan musiqi məclislərində və konsertlərdə özüne-məxsus ifası ilə fərqlənmiş və musiqisevərlərin qəlbini fəth etmişdir. 1930-cu ildə Üzeyir Hacıbəylinin dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra isə Azərbaycan Dövlət Muziqi Kollécində müğam dərsi keçmişdir. 1931-ci ildə isə Xalq Çalğı Alətləri Ansamblını qurmuş və ömrünün sonuna qədər bu ansambla rəhbərlik etmişdir. 1973-cü ildən bu ansambl Əhməd Bakıxanovun adını daşıyır. Tar və müğam sənətinə edilən təzyiqlərə baxma-yaraq, Əhməd Bakıxanov dəki bəstəkar Üzeyir bəy Hacıbəyli ilə birlikdə xalqımızın milli sərvəti olan müğamin və tarin qorunma-

sı üçün böyük xidmətlər göstərmişdir. Üzeyir Hacıbəyli ilə tanışlıq Əhməd Bakıxanovun bir tarzən kimi yaradıcılığına böyük təsir göstərmiş, onun sənət yolunda yeni səhifələr açmışdır. Əhməd Bakıxanov dəfələrlə Üzeyir bəy üçün tarda müğam ifa etmiş, onun istəyi ilə "Bayati-Siraz", "Hümayun", "Nəva" dəstgahları-

"Azərbaycan xalq rəngləri", "Azərbaycan ritmik müğamları", "Muğam, mahnı, rəng" kimi not nəşrləri milli musiqi irlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi işində əvəzsiz rol oynamışdır. Əhməd Bakıxanovun möhtəşəm ifası sayəsində həyat tapan və Nəriman Məmmədov tərəfindən nota salınaraq çap olunan bir çox instrumental müğamlar - "Rast", "Şur", "Bayati-Siraz", "Segah-Zabul", "Rahab", "Şüştər", "Hümayun", "Şahnaz" kimi əsərlər, Azərbaycan musiqisinin inciləri olaraq tarixin səhifələrinə həkk olunub. Bu nəşrlər yalnız musiqicilər üçün deyil, həm də milli musiqi irlərimizi dərindən öyrənmək istəyən hər kəs üçün qiymətli bir xəzinədir. Əhməd Bakıxanov təkcə ifaçı kimi

mi" adlı kitabda nəşr edilmişdir. Bu kitabda tarzənin məqalələri ilə yanaşı, onun şəxsi xatirələri də yer almışdır. Bu xatirələr yalnız bir musiqiçinin deyil, həm də dövrünün sosial və mədəni həyatına dərin nüfuz edən bir ziyanının düşüncələrini əks etdirir və bu səbəbdən de Azərbaycan musiqi irlərinin qiymətli bir hissəsi kimi qəbul edilir.

Görkəmlı tarzən 1973-cü il martın 26-da vəfat etmiş, ikinci Fəxri xiyabanda dəfn olunmuşdur. Əhməd Bakıxanov dünyadan köçədə, onun milli musiqi qarşısında xidmətləri hələ də musiqicilərin yaddaşından silinməyib. Tarzənin həyatı və fəaliyyəti Azərbaycan musiqi mədəniyyətində silinməz izlər buraxılmışdır. Onun yaşadığı mənzil isə bu gün Azərbaycan Muziqi Mədəniyyəti Dövlət Muzeyinin xalq çalğı alətləri şöbəsi kimi fəaliyyət göstərir. Bu, təkcə bir ev de-

yil, həm də Azərbaycan musiqi irlərinin qorunduğu bir məkandır. Əhməd Bakıxanovun sənət və mədəniyyət sahəsindəki əvəzsiz xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Tarzən "Şərəf" ordeni ilə təltif olunmuş, "Azərbaycanın Əməkdar müəllimi", "Əməkdar incəsənət xadimi" və "Xalq artisti" kimi fəxri adlara layiq görülmüşdür. Bu adlar onun Azərbaycan musiqi sənətinə verdiyi töhfələrin və bu sahədə qazandığı böyük uğurların rəmzi-dir. Tarzənin adı və əsərləri bu gün də musiqicilərin və musiqisevərlərin qəlbində yaşayır.

Röya RÜSTƏMLİ,
"Respublika".



nı, eləcə də tarzənlər arasında nadir ifa olunan "Nəvan-Nişapur" və "Əbu-Əta" müğamlarını səsləndirmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, Üzeyir Hacıbəylinin "Azərbaycan xalq musiqisinin əsasları" kitabını yazarən Əhməd Bakıxanovun canlı ifası dahi bəstəkar üçün əyani bir nümunə olmuşdur. Bu əməkdaşlıq yalnız Əhməd Bakıxanovun sənətkar olaraq inkişafına təkan verməmiş, həm də Azərbaycan milli musiqi irlərinin zənginləşdirilməsinə böyük töhfə olmuşdur. Üzeyir bəyin musiqi nəzəriyyəsi üzərində işlədiyi dönenmdə Əhməd Bakıxanovun məharətlə ifa etdiyi müğamlar, bu nəzəriyyənin əsaslarını möhkəmləndirmiş və onun kitabının daha da dəyərli olmasına səbəb olmuşdur.

Əhməd Bakıxanov Azərbaycan musiqi mədəniyyətinə öz dəyərli töhfələri ilə imza atmış bir sənətkardır. Onun müəllifi olduğu

deyil, həm də dövri mətbuatda öz sözünü deyən bir ziyanı kimi yadda qalmışdır. O, sözün təsiredici gücündən məharətlə istifadə edərək yaşadığı dövrün aktual problemlərini daim diqqətdə saxlamış və bu məsələlərə öz baxışını ifadə etmişdir. Əhməd Bakıxanov özündən əvvəlki nəsil musiqicilərin yaradıcılıq ənənələrini yüksək dəyərləndirərək onları örnək götürmüş və öz düşüncə və tövsiyələri ilə musiqi dünyasında yeni fikirlər ortaya qoymuşdur. Onun dövri mətbuatda dərc olunan məqalələri, oğlu Tofiq Bakıxanov və Məmmədrəza Bakıxanov tərəfinən toplanaraq "Ömrün sarı si-